

**Gülpəri Ramin qızı Əhmədova**  
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu  
“Etnoarxeologiya” şöbəsi, kiçik elmi işçi  
E-mail: gulperi\_akhmedova@mail.ru

### III HACIALILI ORTA ƏSR YAŞAYIŞ YERİNİN ŞÜŞƏ MƏMULATI

**Açar sözlər:** III Hacialılı, orta əsrlər, arxeoloji qazıntı, şüşəisləmə, maddi mədəniyyət

**Ключевые слова:** Хаджыалылы III, средневековый период, археологические раскопки, стеклоделие, материальная культура

**Key words:** Hajialili III, medieval period, archaeological excavations, glass artefacts, chance finds

III Hacialılı yaşayış yeri, Samux rayonunun Hacialılı kəndindən təxminən 500-600 m cənub-qərbdə, Samux-Hacialılı şossesinin sol tərəfində yerləşir. Yaşayış yerində arxeoloji qazıntılar yeni tikinti sahələrinin arxeoloji tədqiqi programına əsasən həyata keçirilmişdir. Bu yaşayış yerinin III Hacialılı adlandırılmasının səbəbi əraziyə yaxın daha iki yaşayış yerinin (I və II Hacialılı yaşayış yerləri) mövcudluğu səbəbidir.

Yaşayış yerində arxeoloji qazıntılar ilk dəfə 2005-ci ildə CQBK (Cənubi Qafqaz qaz boru kəməri), ikinci mərhələdə isə 2015-ci ildə CQBKG (Cənubi Qafqaz boru kəmərinin genişləndirmə layihəsi) kəmərlərinin inşaası ilə əlaqədar olaraq tikinti işlərində əvvəl aparılmışdır.

CQBK xəttinin 302 km-də yerləşən III Hacialılı yaşayış yerinin şimalında və mərkəzində hər biri  $125 \text{ m}^2$  olmaqla iki sahədə arxeoloji qazıntı işləri aparılmış, ümumilikdə  $250 \text{ m}^2$  sahə tədqiq edilmişdir. Mədəni təbəqə yatımının üfüqi izlnilməsini və qeydiyyatını asanlaşdırmaq, aşkar edilən tikili qalıqlarının, məişət qurğularının, eləcə də arxeoloji tapıntıların planda qrafik təsvirinin verilməsi üçün qazıntı sahələri  $5 \times 5 \text{ m}$  ölçüdə olmaqla kvadratlara bölünmüştür [1, s.4].

2015-ci ildə CQBK boru kəməri dəhlizindəki qazıntıların aparıldığı sahəyə paralel olaraq yaşayış yerinin kəmər marşrutlarından müəyyən edilmiş məsafəsində CQBKG layihəsi ilə bağlı ümumi sahəsi  $272 \text{ m}^2$  olan yeni arxeoloji qazıntı sahəsi seçilmiş və 17 kvadratdan ( $4 \times 4 \text{ metr}$ ) ibarət 68 metr uzunluğunda qazıntı üçün dəhliz ayrılmışdır [2, s.1].

III Hacialılı yaşayış yerinin mədəni təbəqə yatımında üzə çıxarılan istehsalat qalıqları, təsərrüfat və məişət quyuları, ocaq və təndirlər, şirli və şırsız saxsı qab qırıqları, dəmir əşya və alətlər, şüşə qab qırıqları və bilərziklər, muncuqlar tipoloji və təhlil metoduna əsaslanmaqla IX–XI əsrlərə aid edilir. Qeyd olunan dövrdə burada kənd tipli yaşayış məskəni olmuş və qazıntı sahələrində tapılan zəngin artefaktlar burada yaşayan əhalinin təsərrüfat-məişət həyatının yüksək inkişaf səviyyəsindən xəbər verir [1, s.17; 2, s.2].

Qeyd etdiyimiz kimi III Hacıallı yaşayış yerindən xeyli sayıda arxeoloji tapıntılar əldə edilmişdir ki, bunlar içərisində şüşə nümunələri də özünəməxsus yer tutur. Bu nümunələr şüşə qab fragmentləri, ətriyyat və bəzək əşyalarının qalıqlarından ibarətdir [1; 2].

Arxeoloji abidədən şüşə qab nümunələri digər tapıntılarla say nisbətində az tapılmışdır. 2005-ci ildə III Hacıallı qazıntılarından əldə olunmuş nümunələr yalnız orta tutumlu flakona mənsub boğaz qırığı və nazik divarlı qablara məxsus iki kiçik fragmentlə təmsil olunmuşdur. Fragmentlərdən biri nazik divarlı, kiçik tutumlu qaba mənsub olub şəffaf, rəngsiz şüşədən hazırlanmışdır [1, s.16]. Digər nümunə nazik divarlı piyalə tipli qabın ağızının qırığı olub kənarı qatlanaraq də-yirmiləşdirilmişdir. Yaşıl çalan şəffaf şüşədən hazırlanmışdır. Yarımdairə şəklində yanlara açılan, yuxarıya doğru daralan, ortasında bayırə genişlənmə olan boğazı, maili çiyinlə gövdəyə keçən flakon şəffaf şüşədən hazırlanmış, uzun müddət torpaqda qaldığından üzəri ərp qatı ilə örtülmüş və tünd rəng almışdır.

2005-ci il qazıntıları zamanı müəyyən edilmişdir ki, şüşə bilərziklər küt-ləvi istifadə olunan bəzək əşyalarından olub qazıntılar zamanı mədəni təbəqədə tez-tez rast gəlinən arxeoloji materiallardandır [1]. Onlar en kəsiyinin formasına görə müxtəlif qrup və tiplərə bölünürənlər. En kəsiyi üçbucaq şəkilli olan bilərziklər xronoloji baxımdan daha erkəndirlər [3].

Bilərzik qırıqlarından biri en kəsiyi oval, üzəri burma saplarla bəzədilmiş yarımsəffaf yaşıl rəngli şüşədən hazırlanmış bilərziyə məxsusdur. Lentşəkilli göy rəngli şüşədən hazırlanmış bilərzik yalnız öz ölçüsünə görə ondan fərqlənir (şəkil 1).

Şəffaf çəhrayı rəngdə şüşədən hazırlanmış bilərziyin qırığının üzərinə qabarık burmalardan ibarət bəzək salınmışdır. Fragment əsasında bilərziyin diametrinin təxminən 6,5 sm olduğunu ehtimal etmək olar. Onun en kəsiyi dairəvidir (şəkil 2).

En kəsiyi yasti, oval, üçbucaqşəkilli olan bilərziklər azlıq təşkil edir. En kəsiyi oval olan bilərzik iki nümunə ilə təmsil olunmuşdur [1, s.16]. O tünd göy rəngli şüşədən hazırlanmış, üzərində üfiqü xətlər vardır. Yasti, lentşəkilli nümunələr göy şüşədən hazırlanmış üç fragmentlə təmsil olunmuşdur.

Burma üsulu ilə hazırlanmış şüşə bilərziklər daha çoxdur. Onlar qara, yaşıl, tünd qəhvəyi, tünd göy, rəngli şüşədən hazırlanmışdır. Bir neçə nüsxə fragment göy şüşədən hazırlanmış, qırmızı şüşə ilə inkrustasiya olunmuşdur. Bu tip bilərziklər Örənqala qazıntılarından da məlumdur [4, s.34].

En kəsiyi dairəvi olub üzərinə sapların spiralvari sarıldığı bilərziklər də geniş yayılmışdır. Onlar əsasən qara və göy şüşələrdən hazırlanmışdır. Diqqəti cəlb edən cəhət şüşə məməlatın tərkibinin təmiz olması, onların keyfiyyətli hazırlanmasıdır. Digər tərəfdən diqqəti çəkən III Hacıallı yaşayış yerindən tapılmış bəzək əşyaları arasında şüşə bilərziklərin tam üstünlük təşkil etməsidir (şəkil 5).

Onlardan bəzilərinin təsvir və xüsusiyyətlərinə nəzər salaq:

-qara şüşədən hazırlanmış burma üsulu ilə bəzədilmiş bilərziyin qırığı (şəkil 3, 3).

-en kəsiyi dairəvi, qara şüşədən hazırlanmış bilərziyin qırığı.

-en kəsiyi yasti, lentşəkilli bilərziyin qırığıdır. Qara şüşədən hazırlanmış qırmızı şüşə ilə bəzədilmişdir.

-en kəsiyi yasti, lentşəkilli bilərziyin qırığıdır. Qara şüşədən hazırlanmışdır (şəkil 3, 4).

-en kəsiyi dairəvi, parlaq qara şüşədən burma üsulu ilə bəzədilmiş bilərziyin yarısı.

-en kəsiyi dairəvi, üzəri spiralvari ağ burma saplarla bəzədilmiş bilərziyin qırığı.

-qara, göy və şəhrayı şüşədən hazırlanmış şüşə bilərziklər.

-lentşəkilli göy rəngli şüşədən hazırlanmış bilərziyin qırığında qaynaq yeri aydın müşahidə olunur. Bilərziyin ucları isti ikən biri digərinin üstünə qoyularaq sıxılmaqla yapışdırılmışdır.

-en kəsiyi dairəvi şəffaf çəhrayı rəngdə şüşədən hazırlanmış bilərziyin qırığının üzərinə üç-üç qruplaşdırılmış qabarıq burmalardan ibarət bəzək salınmışdır. Fragmənt əsasında bilərziyin diametrinin təxminən 5,5sm olduğunu ehtimal etmək olar. Göy şüşədən hazırlanmış, en kəsiyi dairəvi olan bilərziyin üzəri nazik, spiralvari burmalarla bəzədilmişdir [1, s.16].

-lentşəkilli, içəri tərəfdən hamar, bayırdan qabarıq olan göy, yarımsəffaf şüşədən hazırlanmış qulpun bir ucu sıxılaraq yastılaşdırılmışdır.

2015-ci ildə yaşayış yerinin qazıntı üçün ayrılmış hissəsindən tapılmış materiallar arasında şüşə əşyalar öz yüksək keyfiyyəti ilə fərqlənir. Şuşə nümunələri qabların ağız hissələrinin qırığı və nazik divarlı qablara məxsus kiçik fragməntlərlə, həmçinin bir neçə şüşə muncuq və bilərziklərlə təmsil olunmuşdur [2, s.1-2]. Fragməntlərdən biri nazik divarlı, kiçik tutumlu qaba mənsub olub şəffaf şüşədən hazırlanmışdır. Aşkar olunmuş digər nümunə, nazik divarlı bardaq tipli qabın ağızının bir hissəsidir. Arxeoloji sahədən bir ədəd yaşıl rəngli oval formalı şüşə muncuq tapılmışdır. Muncuğun orta hissəsində iki tərəfli deşik vardır. Muncuğun diametri 1,3 sm, ortasındaki deşiyin diametri isə 0,6 sm idi (şəkil 5, 1).

Şuşə tapıntıları arasında yenə də bilərziklər yüksək keyfiyyəti və kəmiyyəti baxımından xeyli üstünlük təşkil edir. Şuşə bilərziklər kütləvi istifadə olunan bəzək əşyalarından olub qazıntılar zamanı mədəni təbəqə də tez-tez rast gəlinən arxeoloji materiallardandır. Onlar en kəsiyinin formasına görə müxtəlif qrup və tiplərə bölündür. Arxeoloji sahədən en kəsiyi dairəvi, oval, yasti, burulmuş və s. formada olan qolbağ fragməntləri aşkar edilmişdir. Onların rəngləri müxtəlif olmaqla, yaşıl, mavi, sarımtıl, qara, qeyri-şəffaf, şəffaf və s. şüşədən hazırlanmışlar (şəkil 4; 5).

Aşkar olunmuş bilərzik qırıqlarından biri en kəsiyi oval, üzəri burma saplaqlarla bəzədilmiş, yarımsəffaf yaşıl rəngli şüşədən hazırlanmış bilərziyə məxsusdur. Digər lentşəkilli göy rəngli şüşədən hazırlanmış bilərzik öz ölçüsünə görə nisbətən böyükdür (şəkil 4).

Göy rəngdə şüşədən hazırlanmış bilərziyin qırığının üzərinə qabarıq burmalardan ibarət bəzək salınmışdır. En kəsiyi dairəvi olan fragmənt əsasında bilərziyin diametrinin böyük olduğunu qeyd edə bilərik [2, s.2].

En kəsiyi yasti və oval olan bilərziklər nisbətən azlıq təşkil edirlər. En kəsiyi yasti, lentşəkilli olan bilərzik bir neçə nümunə ilə təmsil olunaraq göy rəngli şüşədən hazırlanmışlar. En kəsiyi oval olan nümunələr açıq və tünd göy rəngli şüşədən hazırlanmışdır. Bir neçə nüsxə fragmənt qara və göy şüşədən

hazırlanmış, ağ, sarı və qırmızı şüşə ilə inkrustasiya olunmuşdur. En kəsiyi dairəvi olub üzərinə ağ və qırmızı sapların spiralvari sarıldığı bilərziklər də geniş yayılmışdır. Onlar əsasən qara və göy rəngli şüşədən hazırlanmışdır. Bu tip bilərziklərə Qəbələ [5], Beyləqan [4] və Şabran [3] ərazisində də rast gəlnmişdir.

-qara rəngli şüşə qolbağın fragmənti, nazik sap şəklində burulmuşdur. O, 40 sm dərinlikdə aşkar olunmuşdur. Fragməntin ölçüsü 2,5 sm, kəsiyin diametri – 0,6 sm idi.

-şəffaf, krem rəngli şüşə qolbağın fragmənti 80 sm dərinlikdə aşkar edilmişdir. Onun diametri 7,8sm, en kəsiyinin diametri – 0,5 sm-dir (şəkil 3, 5).

-iki tərəfli deşiyi olan əqiq muncuq. O, 40 sm dərinlikdə aşkar edilmişdir. Muncuq şarşəkillidir, ölçüsü 0,9 sm-dir, açıq çəhrayı rəngdədir.

Kəmiyyət etibarilə eşmə üsulu ilə hazırlanmış şüşə bilərziklər daha çoxdur. Onlar qara, yaşıl, tünd qəhvəyi, tünd göy, sarı rəngli şüşədən hazırlanmışdır. Qara şüşədən hazırlanmış bilərziklər bu tipin 50%-ni təşkil edir. Eşmə üsulu ilə hazırlanmış bilərziklər arasında digər rəngli şüşə ilə inkrustasiya edilmiş nümunələrə də rast gəlinir. Misal üçün, bir fragmənt tünd göy şüşədən hazırlanmış, qırmızı şüşə ilə inkrustasiya olunmuşdur [2, s.2].

Az sayda olsa da 2015-ci il qazıntıları zamanı şüşə üzüklər də tapılmışdır. Onlardan bir üzük qara şüşədən üçbucağa yaxın formada hazırlanmışdır [2].

20015-ci il qazıntılarından şüşə muncuqlar da əldə olunmuşdur. Onlardan biri xırda hissələrə parçalandığından forması müəyyənləşdirilməmişdir. Digər muncuq qara rəngli şüşədən çelləkvəri formada hazırlanmışdır (şəkil 5, 2). Digər bir pasta muncuq boru formasında olub üzəri ağ, dalğalı zolaqlarla bəzədilmişdir. Şuşə muncuqların oxşarları Bilgəh ərazisindən [6, s.28] və Sandıq-təpənin mədəni təbəqə yatomından da aşkar edilmişdir [3].

Qeyd edək ki, şüşə məmələtin tərkibinin təmiz olması, onların keyfiyyətli hazırlanmasına dəlalət edir. III Hacialılı yaşayış yerindən tapılmış bəzək əşyaları arasında şüşə bilərzikləri tam üstünlük təşkil etməsi, üzük və muncuqlara tək-tək rast gəlinməsi də maraqlı faktlardandır.

III Hacialılı arxeoloji abidəsi orta əsr kənd tipli yaşayış yeri olub, yüksək mədəni-iqtisadi inkişafın nümunələrini özündə saxlamışdır. Yaşayış yerinin yalnız bir mədəni təbəqədən ibarət olmasına baxmayaraq, faktlar sübut edir ki, burada yaşayış bir neçə əsr davam etmişdir.

Yaşayış yerinin maddi-mədəniyyət nümunələrində yaxınlıqda yerləşən yüksək inkişaf etmiş X-XII əsr Gəncə sənətkarlığının xüsusiyyətləri izlənilir. Ola bilsin ki, qazıntılar nəticəsində tapılan və çox nəfis hazırlanan bəzi şüşə nümunələri də yerli istehsalın məhsulu olmamış buraya Gəncə kimi inkişaf etmiş yaxın şəhərdən mübadilə yolu ilə gətirilmiş və yaxud Gəncə sənətkarlığının təsiri altında yerli istehsalın məhsulu olmuşdur.

### Ədəbiyyat

1. Dostiyev T.M., Məmmədov A.M. BTC marşrutunun 302-ci km-də III Hacialılı yaşayış yerində aparılmış arxeoloji qazıntıların elmi hesabatı. Bakı, 2008, 48 s.
2. Nəcəfov Ş.N. SCPX infrastruktur layihəsi ilə bağlı kəmər marşrutunun 280-ci km-də III Hacialılı orta əsr yaşayış yerində aparılmış arxeoloji tədqiqatlar haqqında qısa elmi arayış. Bakı, 2015, 2 s.
3. Dostiyev T.M., Hacıyev Q.Ə. Şabran və Sandıqtəpənin şüşə məmulatının kimyəvi-texnoloji tədqiqinə dair // BUX 2000, №2
4. Фоменко В.П. Стеклянные изделия средневекового городища Оренкала XI-XIII вв. // АИА, Баку, 1965
5. Osmanov F.L. Qəbələdən tapılmış şüşə bülərziklər haqqında // Azərb. SSR EA məruzələri, XIX cild, 1963, № 1
6. Nuriyev A.B., Babayev Ə.H. Bilgəhdən aşkar edilmiş nadir şüşə məmulatı nümunələri. // Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2003, № 2

*Axmedova Gülperi Ramin qızı*

### СТЕКЛЯННЫЕ ИЗДЕЛИЯ ОБНАРУЖЕННЫЕ НА СРЕДНЕВЕКОВОМ ПОСЕЛЕНИИ ХАДЖЫАЛЫЛЫ III

#### *РЕЗЮМЕ*

Поселение Хаджыалылы III находится около 500-600 метров к юго-западу от села Хаджыалылы Самухского района, на левой стороне шоссейной дороги Самух-Хаджыалылы.

Археологические раскопки на поселении проводились в 2005 и апреле 2015 года.

Приархеологических раскопках было найдено очень много археологических материалов. Судя по находкам огромный интерес предявлялся к стеклянным изделиям. Стеклянные изделия состояли в основном из фрагментов посуды, алхимических сосудов и украшений.

Из археологических памятников было мало найдено стеклянных посуд или изделий. Преоритетом были стеклянные украшения. По количеству и качеству приимущество составляло стеклянные браслеты. При археологических раскопках на культурных слоях встречались очень много стеклянных украшений. По обрезке стекла они разделялись на формы и типы. При археологических раскопках обнаружились стеклянные браслеты, которые делились: на овальные, круглые, плоские, закрученные и другие формы. Стеклянные браслеты имея разные формы также изготавливались разного цвета: зеленого, голубого, желтого, черного мутного и прозрачного оттенка.

Основываясь на типологический анализ археологических образцов поселение Хаджыалылы III можно отнести к IX–XI векам. В отмеченный период здесь существовало поселение сельского типа.

*Ahmadova Gulpari Ramin gizi*

**THE GLASS ARTEFACTS DISCOVERED IN THE  
MEDIEVAL SETTLEMENT OF HAJIALILI III**

**SUMMARY**


The residential place Hajialili III is located about 500-600 m south-west from the village of Hajialili in Samukh region, on the left side of the Samukh-Hajialili highway. The residential place is surrounded by sowing areas.

Archaeological excavations were carried out in the settlement in 2005 and April 2015.

Glass artefacts are largely represented by bracelets of high quality. Glass vessels are few in number. Bracelets were frequently found in the cultural layer as they were a very popular item of jewelers widely used in ancient times. Depending on the shape of their cross sections they are divided into various groups and types. In terms of quantity "twisted rope" glass bracelets prevail. They are made of black, green, deep brown, dark blue or yellow glass. Black glass bracelets makes up 50% of this type. "Twisted rope" bracelets include also those incrusted with glass of a different color. For instance, a fragment of a bracelet made of dark blue glass is incrusted with red glass.

The noteworthy aspect is that the glass artefacts are made of high quality untampered glass. Another aspect worthy of special consideration is that glass bracelets predominate among the jeweler found at Hajialili III Settlement, while glass rings and beads were sparse.

Based on the typological method and analysis of archaeological goods the settlement Hajialili III was dated to the IX-XI centuries. In the mentioned period, there had been a village-type settlement there.




Şəkil 1.




Şəkil 2.



Şəkil 3.



Şəkil 4.



Şəkil 5.